



Şamaxı Akademiyası

XVII əsrin məşhur türk alimi və səyyahı Övliya Çələbinin "Səyahətnamə"sindən məlum olur ki, hicri 1050-ci ildə (1640–1641) Şamaxıda 40 ibtidai məktəb və 7 mədrəsə olmuşdur. Çələbi bu məlumatı Avropa səfərində qayıdarkən Şamaxıda olduğu vaxt öyrənmişdir.

1636-ci ilin axırları – 1637-ci ilin əvvəllərində Azərbaycanda olmuş alman alimi və səyyahı Adam Olearinin (Olearius) "Səyahətnamə"sində də Şamaxının məktəb təhsilində bəhs edilir. 1727-ci ildə Amsterdamda fransız dilində nəşr edilmiş həmin "Səyahətnamə"də müəllif Şamaxıda gördüyü bir mədrəsədən söhbət açmışdır. Burada oxuyuruq: "Fevralın 5-də bazarın yanında yerləşən böyük bir saraya daxil olduq. Bina gözəl, kolleclər kimi bir çox qalereyadan və otaqlardan ibarət idi. Biz orada orta yaşılı xeyli

adam gördük. Onların bəziləri əlində kitab gəzirdi, qalanları isə oturmışdu. Öyrəndik ki, mədrəsə adlandırılan bu bina məktəb və ya kollecdir".

Məlumdur ki, keçmişdə ibtidai məktəb və mədrəsələr, adətən, məscidlərdə yerləşirdi. Elm ocaqları və yüksək tipli mədrəsədlər üçün xüsusi binalar tikildi. "Səyahətnamə"də göstərilən təhsil ocağının bir çox qalereyası və otağı olan müstəqil binada yerləşməsi, müdavimlərin əsasən orta yaşılılardan ibarət olması onun yüksək tipli mədrəsə və ya Adam

Olearinin ifadəsi ilə desək, "Akademiya" olduğunu bildirir. Bu haqda o, belə yazar: "Onların (azərbaycanlıların – Ə.Y.) elmləri və incəsəneti öyrətmək üçün mədrəsə adlandırdıqları kollec və akademiyaları var. Orada tədris ilə məşgül olanları müdərris adlandırırlar".

Məşhur şərqşünas Fransua Bernal Şarmua bu tip mədrəsələrin müdərrislerini professora, müdavimlərini isə aspiranta və elmlər namizədinə müvafiq hesab etmişdir. Cox maraqlıdır ki, A.Oleari həmin təhsil müəssisəsində kütləvi mühazirələr oxunduğunu görmüşdür. O, burada tədris olunan riyaziyyat, astrologiya və sair elmlər üzrə tələbə və müəllimlərin ümumi bilik səviyyəsini yoxlamaq üçün onlarla xeyli söhbət etmişdir. 1637-ci il fevralın 5-də baş çəkdiyi təhsil ocağına ertəsi gün A.Oleari bir "gözel qlobus" aparmışdır.

"Səyahətnamə"dəki qeydlər göstərir ki, təhsil dairələrinin maraqlandıran əsas bilik sahələri əxlaq, poeziya, hesab, həndəsə, fizika, astronomiya, astrologiya, təbabət, fiqh və felsəfə olmuşdur. A.Oleari Şamaxının məhəllə məscidlərində yerləşən məktəblərlə də tanış olduğunu bildirir. Onun bu barədə qeydləri məktəb təhsili tariximizin öyrənilməsi baxımından çox qiymətlidir.

Göstərdiyimiz faktlar hələ XVII əsrde Şamaxıda elm və təhsilin yaxşı inkişaf etməsi barədə təsəvvür yaradır. Təsadüfi deyil ki, "Səyahətnamə"də Şamaxı mədrəsələri kollec və akademiyası ilə bərabər sayılan şəhərlər sırasına daxil edilmişdi. Fikrimizcə, A.Olearinin Şamaxıda gördüyü xüsusi sarayda yerləşmiş mədrəsə vaxtilə akademiya tipli emi-pedaqoji bir mərkəz olmuşdur.

**Əsəd Rza YƏQUBİ,
professor**